



Doğma, canım-varlığım qədər
sevdiyim Azərbaycanım
mənim qiblagahımdır

İlham Əliyev



Qəzet 1921-ci
ildən çıxır

ŞƏRQ qapısı

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

Sayı: 170 (20.824)

12 sentyabr 2013-cü il, cümə axşamı

Gündəlik ictimai-siyasi qəzet

www.serqqapisi.az

Qiyməti 20 qəpik

Rəsmi xronika

Sentyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə Robert Uolterin başçılıq etdiyi Avropa Şurası Parlament Assambleyasının Xüsusi Komitəsinin Seçkiqabağı Missiyasının üzvlərini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın perspektivləri, ölkəmizdə prezident seçkilərinə hazırlıq və təbliğat kampaniyasının aparılması məsələləri müzakirə edilmişdir.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 11-də Litvanın ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Arturas Zurauskası diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 11-də Bakının Yasamal rayonundakı 53 və 21 nömrəli tam orta ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurmada sonrakı vəziyyəti ilə tanış olmuşdur.

Əvvəlcə Prezident İlham Əliyev 53 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurmada sonrakı vəziyyəti ilə tanış oldu.

Bildirildi ki, hazırda məktəbdə 1780 şagird təhsil alır. Yeni dərs ili ərəfəsində məktəbdə əsaslı təmir və yenidənqurma işləri yüksək standartlara uyğun şəkildə həyata keçirilmişdir. Məktəbin bütün sinif otaqları, fənn kabinetləri, şahmat və musiqi otaqları müasir şəkildə yenidən qurulmuş və lazımı avadanlıqla təchiz edilmişdir.

Daha sonra Prezident İlham Əliyev 21 nömrəli tam orta məktəbdə yaradılmış şəraitlə tanış oldu.



Səhiyyə ocağının binası yenidən qurulur

İnsan sağlamlığı cəmiyyətin sərvətidir. Yalnız sağlam olanlar dövlətin və xalqın xeyrinə qurub-yaratmaq üçün özünün yaradıcı imkanlarından tam istifadə edə bilərlər. Odur ki, Naxçıvan Muxtar Respublikasında insanların sağlamlığının qorunmasına, səhiyyənin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Səhiyyə sistemində aparılan islahatlar tibb ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə, xidmətin keyfiyyətcə yaxşılaşmasına zəmin yaradıb.



Son illər Naxçıvan şəhərində fəaliyyət göstərən əksər səhiyyə müəssisələri üçün yeni binalar inşa edilib, bölgələrimizdə müasir tələblərə cavab verən xəstəxanalar tikilərək istifadəyə verilib. Muxtar respublikanın ən böyük səhiyyə müəssisəsi olan Naxçıvan Muxtar Respublika Xəstəxanası binasının yenidən qurulması da səhiyyə quruculuğu istiqamətində atılan növbəti addımdır.

2012-ci ilin avqust ayından başlayaraq “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yenidən qurulan binada ilkin mərhələdə binanın təməl hissəsinin daha da möhkəmləndirilməsi məqsədilə ətraf xüsusi beton örtüyü ilə əhatələnilib, zirzəmidə üçmərhələli izolasiya işləri aparılıb. Hazırda binada hörgü, sonuncu mərtəbədə qəlib-beton işləri gedir.

Adıçəkilən tikinti təşkilatının memarı Ağalar Əsgərovun bildirdiyinə görə, bina zirzəmi və yarımrzirzəmi qatları ilə birgə 8 mərtəbədən ibarət olacaq. Xəstəxana binasının 4 korpusunun hər birində yük və sərnəşin liftləri quraşdırılacaq. Binaının giriş hissəsi oval şəbəkəbənd formasında olacaq və bu, səhiyyə ocağına gələnlərə asanlıqla bir korpusdan digərinə keçmək imkanı yaradacaq. Binaının fasad hissəsi klassik və müasir memarlıq

elementləri ilə zənginləşdiriləcək. Fasadda üzlük daş, poliestr və digər yerli inşaat materiallarından istifadə olunacaq. Interyerdə aparılan dizayn işləri zamanı avanqard metodlardan istifadə ediləcək.

Yeni layihəyə əsasən, binanın zirzəmi və yarımrzirzəmi hissəsində masaj salonu, SPA mərkəzi, hovuz, duş kabinetləri, morq, həkim və tibb bacıları üçün otaqlar və xidməti yerlər yaradılacaq. Birinci mərtəbə stomatoloji kabinetlər, təcili yardım, palatalar, fizioterapiya, ot vannası və Naftalan nefti ilə müalicə kabinetləri, rentgen, əməliyyat otaqları üçün nəzərdə tutulub. Qalan mərtəbələr isə xəstəxananın şöbə və bölmələri, həkim və tibb bacıları, palatalar və digər müayinə və müalicə otaqları, laboratoriyalar, istirahət guşələri üçün ayrılıb. Binaının sonuncu mərtəbəsində geniş akt zalı, tibb sahəsində təhsil alan tələbələr üçün siniflər, kafə yerləşəcək.

Ümumiyyətlə, bu günə qədər görülən işlərin miqyası və keyfiyyəti, eləcə də binanın yeni layihəsi ilə tanışlıqdan belə qənaətlə gəlmək olar ki, bu xəstəxana yenidənqurmada sonrakı növbəti addım kimi Naxçıvan Muxtar Respublikasının, hətta bütün regionun ən nəhəng səhiyyə ocaqlarından biri olacaq.

Yaxın vaxtlarda Naxçıvan şəhərində yenidən qurulmuş və ən müasir avadanlıqlarla təchiz olunmuş daha bir təhsil ocağı qapılarını müəllim və şagirdlərin üzünə açacaq. Naxçıvan şəhərindəki 11 nömrəli tam orta məktəbin binasında aparılan yenidənqurma işləri davam etdirilir.

“Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yenidənqurma işlərinin aparıldığı məktəb binası zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. 1100 şagird yerlik nəzərdə tutulmuş məktəbin zirzəmi hissəsində

Bank sistemində, bütövlükdə, iqtisadi inkişafda ölkəmizin qazandığı dayanıqlı inkişaf xətti özünü ölkə başçısının “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan

Əmanətlərin qaytarılması davam etdirilir

Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətlərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” 2012-ci il 14 mart tarixli Fərmanı ilə ötən ilin ikinci yarısından başlayaraq keçmiş SSRİ dövründə məlum proseslər nəticəsində batmış əmanətlərin qaytarılması ilə bir daha göstərmişdir. Dövlətimiz özünə aid olmayan təəhhüdü, yəni keçmiş SSRİ-nin batırdığı əmanətləri qaytarmaqla mənafeləri pozulmuş əmanətlərə və onların varislərinə, bütövlükdə, bütün ölkə əhəlisinə qayğısını bir daha nümayiş etdirmişdir. Azərbaycanda həmin əmanətlərin qaytarılmasında əmanətlərin xeyrinə tətbiq olunan qiymətləndirmə indiyə qədər MDB məkanında tətbiq olunmuş ən yüksək qiymətləndirmədir.

Gəmiqaya Muzeyi yaradılır

Ordubad rayonunda 3700 metr yüksəklikdəki Gəmiqaya qayaüstü rəsmlərinin yerləşdiyi ərazidə Gəmiqaya Muzeyi yaradılır. Milli memarlıq üslubunda inşa olunmuş muzey binasında ekspozisiya zalı və muzey əməkdaşları üçün iş otaqları fəaliyyət göstərəcək. İnşaat işlərinin başa çatdığı muzeyin qurulmasına başlanılmışdır.

Yeni yaradılan Gəmiqaya Muzeyində son illər bu sahənin tədqiqi və öyrənilməsi məqsədilə imzalanmış sərəncamlar, arxeoloji tədqiqatların nəticələri və əldə edilmiş eksponatlar, fotosənədlər, Gəmiqaya haqqında söylənməmiş elmi fikirlər, çap edilmiş monoqrafiyalar, kitablar sərgilənəcəkdir.

Daha bir məktəb müasir binada fəaliyyət göstərəcək



kitabxana, laboratoriyalar, müəllim və şagirdlər üçün yeməkhana və idman zalı yerləşəcək. Binaının birinci mərtəbəsində müəllimlər otağı, müx-

təlif iş otaqları, ikinci və üçüncü mərtəbələrin hər birində isə 2 kompüter otağı, 1 elektron lövhəli sinif, digər fənn kabinetləri və sinif otaqları olacaq.

Hazırda binada hörgü və suvaq işləri aparılır, dam örtüyünün vurulması yekunlaşdırılır, kommunikasiya sistemləri quraşdırılır. İnşaatçılar məktəb binasını vaxtında təhvil vermək üçün səylə çalışırlar.

Taxılçılıq muxtar respublika iqtisadiyyatında başlıca yer tutan əkinçilik sahələrindən biridir.

4660 hektar sahədə şum qaldırılıb

Cari ildə taxıl əkinə keçirilmiş 35 min 324 hektar sahədə aqrotexniki qaydalara ciddi riayət edilmiş, taxılçılar 102 min 960 ton məhsula sahib olmuşlar. Hər hektarda məhsuldarlıq 29,1 sentner təşkil etmişdir. Gələn ilin bol məhsulunun əsasını qoymaq üçün sahələrdə şum aparılmasına başlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız operativ məlumata görə, sentyabr ayının 9-dək muxtar respublikada 4660 hektar sahədə şum qaldırılmışdır. Şum qaldırılmasında Babək rayonu irəlində gedir. Bu bölgədə 1595 hektar sahə əkinə-yararlı vəziyyətə gətirilmişdir. Şəhərlü taxılçılar da vaxtdan səmərəli istifadə etməyə səy göstəririlər. Onlar 950 hektar sahədə şum qaldırılmışlar. Kəngərli rayonunda da bu iş sürətlə davam etdirilir. Bu bölgədə isə mexanizatorlar 900 hektar sahədə şum aparmışlar. Culfa rayonunda 601, Ordubad rayonunda 280, Şahbuz rayonunda 178, Sədərək rayonunda 112, Naxçıvan şəhərində 44 hektar sahə şumlanmışdır.

Naxçıvan Muxtar Respublikası ərazisində qədim yaşayış məskənləri çoxdur. Bu qədim yaşayış məskənlərindən bəziləri beynəlxalq əhəmiyyətli abidələrdir. Həmin abidələrdən biri də I Kültəpə yaşayış yeridir. I Kültəpə abidəsi Babək rayonu ərazisində, Naxçıvan çayının sol sahilindəki yəniadlı kənddə yerləşir.

Burada 1904-cü ildə ilk dəfə kəşfiyyatxarakterli tədqiqat işləri aparılmışdır. Aşkar edilmiş materialların bir qismi 1905-ci ildə Tiflisdəki Qafqaz Muzeyinə verilmişdir. 1951-ci ildə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun arxeoloji ekspedisiyası O.H.Həbibullayevin rəhbərliyi ilə I Kültəpədə sistemli tədqiqat işlərinə başlamışdır. 1951-1964-cü illərdə aparılan tədqiqatlar zamanı

I Kültəpədə arxeoloji tədqiqatlar aparılır

ilk qazıntı sahəsindən müxtəlif dövrlərə aid dörd mədəni təbəqə aşkar edilmişdir. Mədəni təbəqənin ümumi qalınlığı 22,2 metrdir.

Naxçıvan tarixinin daha geniş aspektdə tədqiqi məqsədilə arxeoloq alimlər I Kültəpədə yenidən tədqiqat işlərinə başlamışlar. Burada 2012-ci ildə bir neçə günlük kəşfiyyatxarakterli təmizləmə işləri, 2013-cü il avqustun 22-dən isə abidədə yenidən qazıntı işləri aparılmışdır.

Arxeoloji qazıntı AMEA Naxçıvan Bölməsinin rəhbərliyi və təşəbbüsü ilə Fransa Beynəlxalq Araşdırma Mərkəzi ilə birlikdə

aparıılır. I Kültəpə ilə yanaşı, Duzdağ, Ovçular təpəsi və Sirab abidələrində birgə tədqiqat aparın Naxçıvan və Fransa ekspedisiyasının rəhbəri Azərbaycan tərəfdən AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeologiya şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, Fransa tərəfdən isə Katerina Morrodur.

I Kültəpədəki köhnə qazıntı sahəsində mədəni təbəqənin kəsiyinin alınması ilə bağlı tədqiqat aparılır. Qazıntı zamanı kəsikdə Eneolit dövrünə aid qədim binanın qalığı

müəyyən edilmişdir. Bundan başqa, köhnə qazıntı sahəsinin yaxınlığında daha iki qazıntı sahəsi seçilmişdir.

Üçüncü qazıntı sahəsində müxtəlif dərinliklərdə tikinti qalıqlarının olduğu müəyyən edilmişdir. Arxeoloqların qazıntı zamanı topladıqları maddi sübutlar, əsasən, keramika, sümük, daş alətlərdən ibarətdir.

Tədqiqatın əsas məqsədi I Kültəpə abidəsi ilə bağlı yeni radio-karbon tarixlərinin alınması, abidənin arxitektura xüsusiyyətlərinin müəyyənəndirilməsi və qədim yaşayış məskəninin dünya abidələri sırasında yerinin dəqiqləşdirilməsindən ibarətdir.

Qeyd edək ki, arxeoloji araşdırma sentyabrın 18-nə qədər davam edəcək.

Xəbərlər şöbəsi

Hər bir xalqı dünyada tanudan onun istedadlı alimləri, mütəfəkkirləri, mədəniyyət xadimləri ilə yanaşı, əbədiyaşarlıq hüququ qazanmış tarixi şəxsiyyətləridir. Siyasət elmi, bəlkə də, bütün elmlərin hamısından mürəkkəb olduğu üçün nüfuzlu siyasətçi bütün elm sahələrinin əsaslarını bilməklə yanaşı, həm də uzaqgörənliyə, müdriqliyə, yüksək təşkilatçılıq qabiliyyətinə, siyasi lider olmaq bacarığına, güclü intuisiyaya, bütövlükdə, fitri istedadla malik olmalıdır. Dahilik səviyyəsinə çatmış tarixi simalar, əslində, Tanrının seçilmiş insanlarıdır. Azərbaycan xalqı da öz tarixində hər dövr üçün böyük tarixi şəxsiyyətlər yetirə bilmişdir. Xalqımız XX əsrdə Azərbaycanı bütün dünyada tanıtdıran və dünya xalqları içərisində özünə layiq yer tutmasına nail olan ümummilli lider Heydər Əliyev kimi böyük bir şəxsiyyət yetişdirmişdir.



Taleyin hökmü ilə iki dəfə xilaskarlıq mis-siyasını üzərinə götürərək hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ona dayaq olmuş, zamanın ağır mənğə-nəsindən onu xilas etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zəngin-ləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəl-i-ləməsi, beynəlxalq nüfuzunun sürətlə artması məhz dahi şəxsiyyət Heydər Əliyevin titanik fəaliyyəti sayəsində mümkün olmuşdur.

Müstəqil Azərbaycanın yaradılması, inkişafı görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. XX əsrin 60-cı illərində Azər-baycan hərtərəfli böhran keçirən respublika kimi qəbul edilirdi. Lakin dahi şəxsiyyət Heydər Əliyev belə bir zamanda Azərbayca-nın rəhbəri seçilməklə ölkəni ciddi böhran keçirən respublikadan sürətlə inkişaf edən bir respublikaya çevirmişdir. Ulu öndərin res-publikaya rəhbərlik etməyə başladığı ilk gün-lərdən Azərbaycan mədəniyyəti nümunə-lərinin dünyaya tanıtılması, Azərbaycan dilinin qorunması, milli-mənəvi dəyərlərimizin mü-hafizəsi işi sistemli xarakter almış, bütün bunlar milli ruhun, özünüdərkini yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaydıışı, müs-təqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün əsaslı zəmin yaratmışdır.

Bu da bir həqiqətdir ki, Azərbaycan və Heydər Əliyev adları həmişə qoşa səslənəcək. Çünki müstəqil Azərbaycan Respublikası xalqımızın böyük oğlu Heydər Əliyevin şah əsəridir. Azərbaycanlı olmağı ilə daim fəxr edən ulu öndərimizin keçdiyi mənalı ömür yolu, xalqının yolunda göstərdiyi misilsiz xidmətlər gələcək nəsillər üçün əsl nümunədir. Bu gün görkəmli dövlət xadimi Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövləti etibarlı əllərdədir. Ulu öndərimizin müəyyən-ləşdirdiyi yol, strategiya uğurla davam et-dirilir. Bu kursun layiqli davamçısı Prezident cənab İlham Əliyev ümummilli liderimizin ideyalarına sadıq qalaraq Azərbaycanı günü-gündən uğurlu sabaha, xoşbəxt gələcəyə qo-vuşdurur. Onun rəhbərliyi ilə qəbul olunmuş mühüm dövlət proqramları uğurla reallaşdırılır, yeni-yeni nailiyyətlər qazanılır.

2003-cü il oktyabrın 1-də xalqına ünvan-ladığı Müraciətdə **“... mənim hələ tamamlanmamış çox perspektivli planlarım var”** yazan ulu öndərimiz həyatının mənası olan Azərbaycan qarşısında son xidmətini də gös-tərmiş, bu planları həyata keçirmək qüdrətində olan siyasi varisi barədə demişdir: **“İlham Əliyev yüksək intellektli, pragmatik düşüncəli,**

müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəx-siyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev bundan sonra da xalqımızın ən layiqli öv-ladlarını öz ətrafında sıx birləşdirərək Azər-baycan dövlətinin inkişafı və xalqımızın fi-rəvanlığı yolunda çox işlər görəcəkdir. İn-a-nıram ki, mənim axıra çatdırı bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdırı biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

2003-cü ilin prezident seçkilərində yek-dilliklə ölkə başçısı seçilən cənab İlham Əliyev andıçmə mərasimində Azərbaycanın inkişafı üçün ölkədə Heydər Əliyev yolunun davam etdirilməsinin vacibliyini bildirərək bəyan etmişdir ki: **“Azərbaycan xalqı Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azər-bay-canda alternativ yoxdur. Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadıq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyev siyasətini da-vam etdirəcəyəm”**.

Ulu öndərimizin əsasını qoyduğu inkişaf strategiyasını uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin inkişafı daha da sürətlənmiş, yeni-yeni uğurlara imza atılmışdır. Əldə olunan nailiyyətlər, qısa müddətdə Azərbaycanın keçid dövrünü ya-şayan ölkədən inkişaf edən ölkələr sırasına çıxarılması Heydər Əliyev yoluna sədəqətin nəticəsidir. Dövlət başçısı ölkəyə rəhbərlik etdiyi dövr ərzində imzaladığı fərman və sərəncamlarla, qəbul etdiyi pragmatik qərar-larla ölkəmizin dinamik yüksəlişini təmin etmişdir. Bu gün Azərbaycan Prezidentinin rəh-bərliyi ilə görülmə işlər, əldə olunan uğurlu nəticələr hələ ötən əsrin 90-cı illərinin orta-larından ulu öndərimiz Heydər Əliyev tərə-findən başlanmış çoxşaxəli islahatlar kursunun məntiqi davamıdır.

Ümummilli liderin ciddi elmi təməllərə söykənən inkişaf strategiyasını inamla davam

etdirən ölkə rəhbəri cənab İlham Əliyev qısa müddətdə Azərbaycanı Cənubi Qafqaz re-gionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevirmişdir. Azərbaycan Prezidenti tərəfindən aparılan sosial-iqtisadi siyasət nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, makroiqtisadi sabitlik qorunub saxlanılmış, regionların inkişafı sürətləndirilmiş, əhalinin rifah halı xeyli yaxşılaşdırılmışdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünyanı aparıcı tədqiqat mərkəzləri tərəfindən nüfuzlu lider elan olunması onun Azərbaycan naminə fəaliyyətinin məntiqi nəticəsidir. Ölkə başçısı bir neçə dəfə beynəlxalq təşkilatlar tərəfindən “İlin adamı” elan olunmuş, ona müxtəlif ölkələrin ali mükafatları təqdim edil-mişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev fəaliyyətini milli mənafeyə uyğun quran siyasi lider, dünya miqyasında qəbul olunan siyasətçidir. Bu səbəbdəndir ki, Azər-baycan beynəlxalq aləmdə söz sahibidir. Əksər ölkələr tərəfindən Azərbaycanın uğurları də-s-təklənir, ölkəmiz getdikcə dünyada daha möh-kəm mövqeyə sahib olur, onun beynəlxalq nüfuzu möhkəmlənir. Azərbaycanın 155 ölkə-nin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi dövlət başçısının həyata keçirdiyi siyasətin daha bir böyük uğurudur.

“Biz müstəqil dövlətlik, öz taleyimizi özü-müz həll edirik”– Prezident İlham Əliyevin bu fikri atılan hər bir addımın əsasında ölkənin uğurlu gələcəyinin dayandığı göstərir. Bu addımlar Azərbaycanın parlaq gələcəyini

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif TALİBOV: Bu gün möhtərəm Heydər Əliyevin izləri onun şah əsəri olan müstəqil, qüdrətli Azərbaycanın hər yerində görünür. Heydər Əliyev yolu ilə gedərək gündən-günə inkişaf edən, tərəqqiyə qovuşan Azərbaycanda əldə olunan bütün naili-yətlərdə Heydər Əliyevin işi və əməlləri yaşayır. Zaman keçdikcə bu nailiyyətlər daha da artır. Çünki bu yolu Heydər Əliyev məktəbinin ən layiqli yetirməsi olan hörmətli Prezidentimiz cənab İlham Əliyev davam etdirir.

Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır

təmin etmişdir. Cənab İlham Əliyevin xalqı-mıza verdiyi söz müasir Azərbaycanın inki-şafına, tərəqqisinə yönələn fəaliyyətin kon-sepsiyasına çevrilmişdir. Onun dövlət başçısı olduğu 10 il Azərbaycanda bütün istiqamətlərdə böyük inkişaf, ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olun-muşdur. Müstəqilliyimizin və ideoloji daya-q-larımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyiinin bərqərar olmasının təməlinə isə Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanır. Ölkə başçısı öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, Azərbaycanın qazandığı bütün uğurlar müs-təqilliyimizin bəhrəsidir, dövlət müstəqilli-yimiz möhkəmləndirildikcə ölkəmiz daha qüdrətli dövlətə çevrilir: **“Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkədir, biz həm daxildə, həm də xaricdə müstəqil siyasət aparırıq. Bizim si-yasətimiz Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Azərbaycan xalqının ma-raqlarının qorunması, Azərbaycan dövlətinin möhkəmləndirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi mənim üçün və bilirəm ki, hər bir Azərbaycan və-təndaşı üçün ən başlıca vəzifədir, ən başlıca məqsəddir”**.

“Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidenti-yəm”, – deyən cənab İlham Əliyev ulu öndərin dövlətçilik irsinə necə sadıq olduğunu daim nümayiş etdirir. Bu illər ərzində Azər-baycan cəmiyyətində qəti olaraq belə rəy for-malaşmışdır ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyev siyasi kursunun müə-yənləşdirdiyi prioritetlərin varisliyini təmin edə biləcək alternativsiz liderdir.

“Əsl siyasət konkret, real iş görməkdən

Dünəninə, bu gününə və sabahına biganə olmayan müdrik xalqımız cənab İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara imza atacağına, bir sıra taleyüklü məsələlərin həllinə tez bir zamanda nail olacağına ürəkdən inanır. Hər bir azərbaycanlı dərk edir ki, qüdrətli Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında xalqımızı hələ çox uğurlar gözləyir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talibovun dediyi kimi : **“Bu gün möhtərəm Heydər Əliyevin izləri onun şah əsəri olan müstəqil, qüdrətli Azərbaycanın hər yerində görünür. Heydər Əliyev yolu ilə gedərək gündən-günə inkişaf edən, tərəqqiyə qovuşan Azərbaycanda əldə olunan bütün nailiyyətlərdə Heydər Əliyevin işi və əməlləri yaşayır. Zaman keçdikcə bu nailiyyətlər daha da artır. Çünki bu yolu Heydər Əliyev məktəbinin ən layiqli yetirməsi olan hörmətli Prezidentimiz cənab İlham Əliyev davam etdirir”**.

ibarətdir” devizini rəhbər tutan ölkə başçısı cənab İlham Əliyevin insanların sonsuz mə-həbbət və ehtiramını qazanması da çox təbii-dir. Prezidentə bəslənilən bu məhəbbət və ehtiram muxtar respublika əhalisinin də xoş ovqatında qabarıq görünür. Dövlət başçısının Azər-bay-canın bu qədim diyarına etdiyi hər səfər, sözün həqiqi mənasında, naxçıvanlıların əsl bayramına çevrilir. Ölkə rəhbəri 2004-cü ildən bəri 10 dəfə Naxçıvan Muxtar Respublikasında səfərdə olmuş, elm, təhsil və mədəniyyət, id-man, səhiyyə və sosial təminat, energetika, meliorasiya, yol tikintisi və sahibkarlıq, eləcə də hərbi quruculuq sahələrini əhatə edən 70-ə yaxın obyektin açılışında iştirak etmişdir.

Görülən tədbirlər, tikilən obyektlər ölkə-mizin iqtisadi qüdrətinin əyani təzahürüdür. Blokadanın çətinliklərinə baxmayaraq, muxtar respublikada böyük quruculuq proqramı ger-çəkləşdirilmiş, Naxçıvan yeni inkişaf mərhə-ləsinə qədəm qoymuş, bütün sahələrdə mühüm nailiyyətlər əldə olunmuşdur.

Muxtar respublikamızı бүüryən misilsiz quruculuq işləri, əhalinin fasiləsiz olaraq elek-trik enerjisi və mavi yanacaq, təminat olunması, eləcə də səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirilən uğurlu tədbirlər ulu öndər Heydər Əliyevin yoluna sədəqətin bəhrəsidir. Çünki ulu öndərə və onun siyasi xəttinə daim yüksək sədəqət göstərən naxçı-vanlılar qurmağı, yaratmağı özlərinin həyat əməlinə çevirmişlər. Muxtar respublikamızda aparılan quruculuq işlərini yüksək qiymət-ləndirən dövlət başçısı demişdir: **“Burada hər bir sahədə gözəl inkişaf vardır... Hər**

Qızıltac ŞAHBAZOVA
Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi

Heydər Əliyev adına tam orta məktəb

uğurlu təhsillə gələcəyə doğru



Məktəb! Tarixin bütün zamanlarında insanların ömür yoluna işıq saçıran məbəəd, cəmiyyətin hərtərəfli inkişaf və tərəqqisinin başladığı ünvan. Məktəb gənclərin fidan arzularının ilk çiçək açdığı nur bağçası, övladının gələcəyini müəllimlərə əmanət etmiş ata-anaların ümidgahı, “Ata yurdu”, “Ana dili”, “Gözəl Azərbaycan” kəlmələrini uşaq dünyasında əbədləşdirən müqəddəs məkandır.

İnsan həyatı o zaman mənalı olur ki, o, xalqın xoşbəxtliyinə, ölkənin işıqlı gələcəyinə həsr edilir. Yüksək dünyagörüşünə, dərin elmə və mədəni səviyyəyə malik olmadan isə bu, mümkün deyil. Təhsilli gənclər öz ölkəsinə, xalqına faydalı olmağı, fədakar xidmətlər göstərməyi qarşısına məqsəd qoyur. Gələcəkdə müstəqil Azərbaycanın qurucularının, xalqımızın ümummilli liderinin layiqli davamçılarından yetişdirildiyi Heydər Əliyev adına tam orta məktəb də həyata hazırladığı belə gənclərlə ölkəmizin təhsil məkanında öz yeri olan qabaqcıl təhsil ocaqlarından biridir.

Ulu öndərin adını daşıyan məktəbdə fəaliyyət göstərmək qürur-verici olduğu qədər də məsuliyyətli. Çünki bu təhsil ocağının qarşısında ölkəmizdə təhsilə göstərilən dövlət qayğısının reallığa çevrilməsində öncül olmaq, əldə etdiyi nəticələrlə digərlərinə nümunə olmaq vəzifəsi qoyulmuşdur. Heydər Əliyev adına tam orta məktəb uğurlu nəticələri ilə həmişə ön sıralarda olmuşdur. Bunu hər il olduğu kimi, bu il də məktəbin məzunlarının ürəkaçan nəticələri əsasında deyə bilərik.

Heydər Əliyev məktəbinin uğurlarının əsasında bu təhsil ocağında təhsilə kompleks yanaşılması, pedaqoji kollektivin müasir təhsil sistemi qarşısında qoyulmuş tələbləri dərindən mənimsəməsi durur. Göstərilən qayğıya cavab olaraq müəllimlər keçilən dərslərin keyfiyyətinə diqqətlə yanaşır, şagirdlərin fənləri yeni tədris metodları əsasında mənimsəmələrinə çalışırlar. Müəllimlərimiz daim öz biliklərini artırmağı bir vəzifə kimi görür, pedaqoji və metodik təcrübələrinin genişlənməsinə səy göstərirlər. Məktəbin müəllimləri xarici ölkələrdə keçirilən kurslarda, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi seminarlarda iştirak edir, məktəbdə hazırlanan elektron tədris vəsaitləri kompakt disklər şəklində muxtar respublikanın digər məktəblərinə göndərilir. Tədris prosesində ən yeni texnologiyalarla dərslər keçilməsi şagirdlərin gələcək müstəqil fəaliyyətlərində müasir dövrün tələblərinə daha tez uyğunlaşmasına indidən zəmin yaradır.

Müstəqil Azərbaycanın gələcəyi gənclərdir. Gələcəyimiz olan gənclərdə dövlətə, xalqa, milli dəyərlərə olan sevgi və ehtiramı formalaşdırmaq isə hər birimizin borcudur. Bu mühüm məsələdə ümummilli liderin adını daşıyan məktəbin də üzərinə böyük vəzifə düşür. Təkcə məktəbimizdə təhsil alan şagirdlərin deyil, bütövlükdə, gənc nəslin bu ruhda tərbiyə olunması müstəqil Azərbaycanın uğurlu gələcəyinə yönəlmiş vacib dövlətçilik xidmətidir. Bu mənada ulu öndərin bizə miras qoyduğu müstəqil Azərbaycanı dünyanın qüdrətli dövlətləri arasında görmək və buna nail olmağın yalnız elm və təhsildən keçdiyini yaxşı dərk edirik. Görkəmli dövlət xadimi Heydər Əliyevin irsini bütün incəlikləri

ilə gənclərə aşılamaq, onun kimi yaşamaq, onun kimi mübariz olub xalqına əzmlə xidmət etməyi öyrətmək bu gün ən ümdə vəzifəmizdir. Muxtar respublikamızın ictimai işlərində fəal iştirak edən məktəb kollektivi ulu öndərin siyasi fəaliyyətinin, Azərbaycançılıq ideyalarının fəal təbliğatçısı kimi üzərinə düşən vəzifəni yaxşı bilir. Bu, Naxçıvan Muxtar Respublikasının qabaqcıl təhsil ocağı kimi Heydər Əliyev adına tam orta məktəbin, bütövlükdə, cəmiyyətimiz qarşısında yerinə yetirdiyi ən böyük missiyadır.

Hər bir müəllimin, hər bir təhsil ocağının uğurlu fəaliyyəti qəbulun səviyyəsi, yetirdiyi intellektli gənclərlə ölçülür. Artıq bir neçə ildir ki, ölkəmizin ən qabaqcıl təhsil müəssisələri arasında yer tutan məktəbimizin məzunları bu il keçirilmiş qəbul imtahanlarında da yüksək nəticələr göstərmişlər. Bu il məktəbdən məzun olmuş 45 nəfərdən 43 nəfərinin ölkəmizin və Türkiyə Respublikasının nüfuzlu ali məktəblərinə qəbul olunması bütün kollektivi sevindirmişdir. Bu məzunlardan 10 nəfərinin 500-dən, onlardan 3 nəfərinin 600 baldan yuxarı nəticə göstərməsini xüsusilə qeyd etmək lazımdır.

Hər il olduğu kimi, bu il də məktəbimizin uğurları yüksək qiymətləndirilmişdir. 2012-2013-cü tədris ilində ümumtəhsil məktəblərini bitirmiş və ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmiş tələbələrə bu il avqustun 20-də keçirilən görüşdə Heydər Əliyev adına tam orta məktəbin 10 nəfər məzununu iştirak etmişdir. Bu görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin gənclərə kitabən dediyi **“Ölkəmizin rifahı üçün çalışmalı, müstəqil dövlətimizə, Vətənimizə və xalqımıza layiq mütəxəssislər kimi yetişməli, daim azərbaycanlı olmağınızla fəxr etməlisiniz”** sözləri ölkəmizdə insan resurslarının formalaşdırılması istiqamətində həyata keçirilən dövlət siyasətinə muxtar respublikamızda verilən önəmin dərin mənalı ifadəsi və uğurlu təhsillə gələcəyə doğru addımlamağın yoludur. Çünki bu yol ulu öndər Heydər Əliyevin nümunəsində Azərbaycan naminə fədakarlıqla çalışmağın yoludur.

Şəlalə CABBAROVA
Heydər Əliyev adına
tam orta məktəbin müəllimi

Xalqımızın milli-mənəvi dəyərlərinin kökləri çox-çox qədim zamanlara gedib çıxır. Bu gün Azərbaycan öz mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada tanınır. XX əsrdə isə xalqımızın mədəni həyatında yeni bir dövr başlanmışdır. Bu, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Ümummilli liderimiz deyirdi ki, “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Məhz ona görə də ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlayıb.

Şahbuz rayonu mədəni tərəqqinin yeni mərhələsindədir

Ötən illərdə görülmə işlərin miqyasına və nəticəsinə nəzər salsaq, tam əminliklə demək olar ki, ölkəmizdə, eləcə də muxtar respublikada mədəniyyət və turizm siyasəti böyük uğurla həyata keçirilir. Bu siyasətin gələcəkdə daha böyük nailiyyətlər qazanması üçün hər bir bölgəmizdə infrastruktur da daxil olmaqla, nəhəng potensial var. Ötən günlərdə bu sahədə Şahbuz rayonunda görülmə işlərlə bağlı məlumat almaq üçün Şahbuz Rayon Mədəniyyət və Turizm Şöbəsinə olduq.

Şöbənin müdiri Səbiq İmanovla söhbətimiz zamanı bildirdi ki, rayonda 16 mədəniyyət evi, 10 klub, 25 filiallı olan Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Uşaq Kitabxanası, iki Uşaq Musiqi Məktəbi, Tarix-Diyarşünaslıq Muzeyi, bir kinoteatr fəaliyyət göstərir. Hər il olduğu kimi, cari ildə də rayonda bir sıra mədəni-kütləvi tədbirlər, xatirə gecələri, teatr tamaşaları, konsertlər, konfranslar, disputlar təşkil olunub, sərgilər, müsabiqələr keçirilib. Bundan başqa, ötən müddət ərzində yaradıcı şəxslərlə məqsədyönlü iş aparılıb, onların problemlərinə diqqət yetirilib, əhalinin asudə vaxtının səmərəli təşkili, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi istiqamətində müxtəlif tədbirlər təşkil edilib. Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşları tərəfindən rayonda mədəniyyət və turizm sahələrinin inkişafının əsas istiqamətlərinin kompleks təhlili, proqnozlaşdırılması işi aparılıb. Mədəniyyət və turizm sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların – muzeylərin, kitabxanaların fondlarını zənginləşdirmək və kompleksləşdirmək məqsədilə müvafiq işlər həyata keçirilib.

Uşaq Musiqi məktəblərində, mədəniyyət evləri və klublarda, kitabxanalarda və muzeydə, kinoteatrda, tarix-memarlıq abidələri və qoruqlarda, mədəniyyət və istirahət parklarında mədəni-kütləvi tədbirlərin təşkili, əhalinin bu tədbirlərdə kütləvi şəkildə iştirakı təmin olunur. Əla-mətdar günlər və bayramlarda muxtar respublikanın incəsənət adamları rayona dəvət olunur, rayon Mədəniyyət Evinin ansamblının iştirakı ilə rəngarəng konsert proqramları təşkil edilir.

Şahbuz şəhərində müasir üslubda inşa olunan və ya yenidən qurulan obyektlər çoxdur. “28 May” küçəsində inşa olunan ikimərtəbəli kitabxana binası da yeni quruculuq ərməğanlarından. Hazırda kitabxananın əməkdaşı Əlvən Orucova kitabxanada keçirilən rəngarəng tədbirlərdən danışırdı. Dedi ki, əla-mətdar və tarixi günlərlə bağlı keçirilən tədbirlər, kitab müzakirələri, yazıçı və şairlərlə, müharibə veteranları ilə görüşlər gənclərin ürəyinə olur. Buna görə də onlar kitabxanalarla sıx əlaqə saxlayırlar. Xüsusilə ziyahlarla görüşlər, kitab müzakirələri, vətənpərvərlik mövzusunda diskussiyalar böyük maraqla qarşılanırdı.

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Xəqani Quliyev deyirdi ki, 15 il bundan əvvəl kitabxana xidmətindən söz açmağa belə dəyməzd. Ancaq indi artıq kəndlərin



əksəriyyətində rayonun mədəniyyət ocaqları, eləcə də kitabxanaları üçün hərtərəfli iş şəraiti yaradılıb. Həmin obyektlər müasir istilik sistemi ilə təmin olunduğundan xidmət təşkilatlarının üzərinə düşən texniki işlər də azalıb. Bu da yerlərdə kitabxanaçılıq işinin daha keyfiyyətlə qurulmasına, xidmətin səviyyəsini yüksəltməyə imkan verir. Məsələn, Şahbuz Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemini. 2007-ci ilə qədər bu mədəniyyət müəssisəsi köhnə, yarusuz və dəniz binada yerləşirdi. Elə ki yeni bina inşa olundu, onda kitabxana kollektivinin daha yaxşı işləmək həvəsi də artdı. İndi hamı həvəslə çalışır, oxucular isə yaradılan şəraitə görə dövlətimizə minnətdarlıq edirlər. Rayonda fəaliyyət göstərən Uşaq Kitabxanası tərəfindən isə uşaqların mütaliəyə maraqlı göstərmələri üçün səyyar sərgilər, ədəbi-bədii gecələr təşkil edilir, dünya, eləcə də Azərbaycan uşaq ədəbiyyatı nümunələrinin yetişməkdə olan nəsllə tanışılması istiqamətində müvafiq işlər görülür.

Minlərlə eksponatın mühafizə edildiyi Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi tərəfindən rayon ərazisində fəaliyyət göstərən orta məktəblərdə bir sıra mədəni-kütləvi tədbirlər həyata keçirilib, məktəblilərin muzeyə cəlb olunması sahəsində fəal iş aparılıb. Muzey əməkdaşları məktəblərdə səyyar sərgilər təşkil edir, Şahbuzun tarixi ilə bağlı mühazirələr oxuyurlar.

Ucqr dağ rayonunun mərkəzində aparılan quruculuq tədbirlərindən digər mədəniyyət obyektlərinə də pay düşüb. “Araz” kinoteatrında yaradılan şərait bu baxımdan diqqət çəkir. Burada gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün maraqlı və rəngarəng tədbirlər keçirilir.

Milli teatrımızın formalaşmasında və inkişafında müstəsna rolunu alan xalq teatrları bu gün ölkəmizin digər regionları kimi, muxtar respublikada da geniş fəaliyyət göstərirlər. 2011-ci ildə Şahbuz rayonunda da xalq teatrı yaradılıb, ilkin mərhələdə hazırkı vəziyyət, qarşıya çıxacaq problemlər əsas müzakirə mövzusu olub. Onu da qeyd etmək yerinə düşər ki, rayonda yaradılan xalq teatrına mədəniyyət qurumları ilə bərabər, rayon İcra Hakimiyyəti tərəfindən hərtərəfli dəstək göstərilir. Ötən müddətdə teatrın kol-

lektivi günün nəbzini tutan bir sıra tamaşalarla teatrsevərlərin görüşünə gəlib. Bu həftənin cümə günü Zülfiqar Hacıbəyovun “Evli ikən su-bay” tamaşası xalq teatrı tərəfindən teatrsevərlərə təqdim ediləcək. Maraqlı burasıdır ki, teatrın kollektivi musiqili komediya janrına üstünlük verir və çətin də olsa, bu vəzifənin öhdəsindən layiqincə gəlir.

Xalq teatrları təkcə sənət adamları deyil, eyni zamanda tamaşaçı da yetişdirir. Bu teatrlar məktəbdir, maarifləndirmə məkanıdır. Şahbuz Rayon Xalq Teatrının aktyorlarından Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Çingiz Haqverdiyev deyir ki, vaxtı ilə xalq teatrlarından çıxan sənətkarlar bu gün tanınmış aktyorlar, rejissorlar, səhnədə öz sözünü demiş insanlardır. Gənc aktyorlarımızdan bəziləri isə xalq teatrlarının varlığından belə, xəbərsizdirlər. Bilmirlər ki, peşəkar səhnəyə gedən yol bu teatrlardan keçir. Məqsədimiz rayonun istedadlı gənclərini bu teatrlara cəlb etməkdir. Ötən müddət ərzində buna qismən də olsa, nail ola bilmişik. Sevincirici haldır ki, rayonun kəndlərində istedadlı gənclər, gələcəyin aktyorları var. Onları bu işdən kənarda qoymaq olmaz. Bu gənclərin, ümumilikdə, teatrlarımıza yeni nəfəs gətirəcəyindən əminəm. Bizə bu gün hərtərəfli şərait yaradılıb və biz də gənclərə şərait yaratmalı, xalq teatrını yaşatmalıyıq.

Şahbuz rayonu istər tarixi-memarlıq, istərsə də bənərsiz təbiət abidələri ilə zəngin bir bölgəmizdir. Bu da rayonun turizm baxımından əhəmiyyətini daha da artırır. Muxtar respublikanın ən ucqar dağlıq rayonu sayılan bu bölgənin ərazisi yaşı minilliklərlə ölçülən tarixi-memarlıq abidələri və yaşayış məskənləri ilə zəngindir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” Sərəncamı, bütünlükdə, abidələrin qorunmasını elmi əsaslarla təşkil etməyə imkan verir. Şahbuz rayonu ərazisində Eneolit, Tunc, Dəmir dövrlərinə, Antik dövrə və orta əsrlərə aid yaşayış yerləri qeydə alınıb və öyrənilib.

Rayonda aparılan yenidənqurma, quruculuq və abadlıq tədbirləri nəticəsində yaraşıqlı, milli və müasir arxitektura üslubunda binalar inşa olunub, qədimliyi özündə qoruyub saxlayan abidələr bərpa edilib, yeni yollar, körpülər salınıb, kəndlər abadlaşdırılıb. Bütün bu görülmə işlər isə rayonun turizm potensialını artırır. Ağbulaq kəndində bu il istirahət mərkəzinin istifadəyə verilməsi turizm baxımından rayon üçün əla-mətdar hadisələrdəndir.

Azərbaycan mədəniyyətinin təbliğini həmişə diqqət mərkəzində saxlayan ulu öndərimizin hakimiyyəti illərində ölkəmizdə, eləcə də muxtar respublikamızda çox mühüm tədbirlər reallaşdırılıb. Bu tədbirlər hazırda da davam etdirilir, bu sahədə məqsədyönlü işlər görülür. Bu işlərin parlaq təzahürələrini indi muxtar respublikamızın hər bir bölgəsində, eləcə də Şahbuz rayonunda bütün sahələrdə görmək olar.

✎ Səbuhi HÜSEYNOV

Seçki marafonu

9 oktyabr Azərbaycan Respublikası Prezidentinin seçkiləri günüdür

Prezident seçkiləri - 2013

Seçkilərdə Azərbaycan Respublikasının aktiv seçki hüququna malik hər bir vətəndaşı respublika ərazisində və ya seçki dairəsinin ərazisində öz təşəbbüsü, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun və seçkilər üzrə fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında müşahidə apara bilər.

Hörmətli seçicilər!

Müşahidə respublikanın bütün ərazisində, bir seçki dairəsinin ərazisində, habelə müvafiq seçki komissiyalarının iclaslarını xüsusi icazə əsasında müşahidə etməklə aparıla bilər.

Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparmaq niyyətində olan aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı seçkilərin elan edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına bu barədə ərizə təqdim edə bilər. Hər bir ərizəyə dair qərar onun verildiyi tarixdən başlayaraq 3 gün müddətində qəbul edilməlidir.

Müşahidənin aparılmasına rədd cavabı yalnız ərizədə göstərilən məlumatlar təsdiq olunmadıqda verilir.

Mərkəzi Seçki Komissiyası tərəfindən müşahidənin keçirilməsinə icazə verilmədikdə həmin vətəndaşın Mərkəzi Seçki Komissiyasının bu qərarından Apellyasiya Məhkəməsinə şikayət etmək hüququ vardır.

Müşahidənin aparılmasına icazə verildikdə müşahidəçiyə Mərkəzi Seçki Komissiyası tərəfindən lövhəcik verilir.

Seçki dairəsinin ərazisində müşahidənin aparılmasına dair ərizə, seçkilərin elan edildiyi gündən başlayaraq, seçkilərin keçirilməsinə 5 gün qalanadək müvafiq dairə seçki komissiyasına təqdim edilə bilər. Hər bir ərizəyə dair qərarın qəbul edilmə müddəti ərizənin verildiyi tarixdən başlayaraq 2 gündən artıq ola bilməz. Müşahidənin aparılmasına rədd cavabı yalnız ərizədə göstərilən məlumatlar təsdiq olunmadıqda verilir. Müşahidənin keçirilməsinə dair seçki komissiyası tərəfindən icazə verilmədikdə dairə seçki komissiyasının bu qərarından Mərkəzi Seçki Komissiyasına şikayət verilir.

Müşahidənin keçirilməsinə dairə seçki komissiyası tərəfindən icazə verilmədikdə dairə seçki komissiyasının bu qərarından Mərkəzi Seçki Komissiyasına şikayət verilir.

Müşahidənin aparılmasına icazə verildikdə müvafiq dairə seçki komissiyası

müşahidəçiyə Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada hazırlanmış lövhəcik verir.

Seçki Məcəlləsinin 36.6-cı maddəsinə əsasən, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun və seçicilərin təşəbbüs qrupunun məntəqə seçki komissiyası işə başladığı andan səsvermənin nəticələri rəsmiləşdirilənədək məntəqə seçki komissiyasına bir müşahidəçi təyin etmək hüququ vardır. Həmin müşahidəçilər müvafiq dairə seçki komissiyasına onların müşahidəçi təyin edilməsi barədə qərarın surətinə 2 ədəd rəngli fotosəkil əlavə edilməsi ərizə ilə müraciət edərək lövhəcik alırlar. Müraciətin təmin edilməsinə rədd cavabı yalnız təqdim edilən məlumatlar təsdiq olunmadıqda verilir.

Səsvermə günündə seçki komissiyasının iclaslarını müşahidə etmək hüququna yalnız Seçki Məcəlləsinin 40.13-cü maddəsi ilə müəyyən edilmiş qaydada həmin hüququn əldə edilməsi üçün Mərkəzi Seçki Komissiyasına ərizə ilə müraciət edərək qeydiyyatdan keçməklə xüsusi icazə almış müşahidəçilər malikdir.

Mərkəzi Seçki Komissiyasının verdiyi lövhəciklərdə həmin hüquq göstəriləlidir. Qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları hər biri ayrı-ayrılıqda hər seçki komissiyası üçün komissiyanın iclaslarını müşahidə etmək hüququna malik bir müşahidəçi təyin edə bilər. Mərkəzi Seçki Komissiyası onları hər bir seçki komissiyasında 10 nəfərdən artıq olmamaqla, püşkatma yolu ilə təyin edir.

Müşahidənin aparılması aşağıdakı prinsiplərə əsaslanmalıdır:

- seçki prosesinə bir namizədin və ya siyasi partiyanın mənafeləri nəminə təsir göstərilməməlidir;
- müşahidə edilən hərəkətlərə aid olan bütün hallar və faktlar nəzərə alınmalıdır;
- müşahidə açıq aparılmalıdır;
- müşahidənin yekunları faktlara əsaslanmalıdır.

Müşahidəçi müşahidəni aparan zaman yuxarıda sadalanan prinsiplərə hökmən əməl etməli, aşkar etdiyi faktları müəyyən olunmuş qaydada (buna dair müvafiq akt tərtib etməklə) rəsmiləşdirməli, imkan daxilində həmin faktların rəsmiləşdirilməsinə maraqlı şəxslərin diqqətini cəlb etməlidir. Seçki prosesində aşkarlığın təmin edilməsi, ehtimal edilən pozuntuların qarşısının alınması və baş vermiş pozuntuların nəticələrinin aradan

qaldırılmasının təmin edilməsi məqsədilə həmin halların müvafiq komissiyanın nəzərinə çatdırılmasının məqsədmüvafiqliyi daim diqqətdə saxlanılmalıdır.

Seçkilərin digər iştirakçıları kimi, müşahidəçilər də Seçki Məcəlləsinin 2.6-cı maddəsində göstərilən aşağıdakı şərtlərə riayət etməlidirlər:

- mətbuat azadlığına hörmət bəsləmək;
- öz peşə fəaliyyəti ilə məşğul olan kütləvi informasiya vasitələri nümayəndələrinin işinə mane olmamaq, namizədlərin, partiyaların seçki kampaniyalarına müdaxilə etməmək və onu pozmamaq;
- seçkiqabağı təşviqat materiallarının yayılmasına mane olmamaq;
- seçkiqabağı təşviqat plakatlarını və digər bu cür təşviqat materiallarını məhv etməmək və korlamamaq;
- seçkiqabağı kütləvi tədbirlərin keçirilməsinə mane olmamaq;
- seçkilərin azad, sərbəst, dinc və müntəzək keçirilməsi üçün seçki orqanları ilə və onların vəzifəli şəxsləri ilə əməkdaşlıq etmək;
- seçicilərin öz iradəsinə azad və sərbəst bildirməsinə maneçilik törətməmək;
- səlahiyyətli şəxslərə və müşahidəçilərə hörmət bəsləmək və onlarla əməkdaşlıq etmək;
- səsvermənin gizliliyini saxlamaq və saxlanılmasına kömək göstərmək;
- seçiciləri qeyri-qanuni hərəkətlər yolu ilə öz tərəfinə çəkməmək;
- seçki komissiyalarının fəaliyyətlərinə əsassız müdaxilə etməmək, səslərin verilməsi və ya səslərin hesablanması prosesini pozmamaq;
- seçkilərin qanuni təsdiqlənmiş nəticələrinə hörmət etmək, seçkilərlə bağlı hər bir şikayəti səlahiyyətli orqana təqdim etmək və həmin orqanın bu şikayətlə bağlı qərarına riayət etmək;
- hədə-qorxu və böhtan xarakterli və ya zorakılığa çağıran çıxışlar etməmək və bu cür materiallar yaymamaq;
- seçicilərə mükafat təqdim etməmək, onları cəza ilə hədələməmək;
- dövlət resurslarından, bələdiyyə və digər ictimai resurslardan Seçki Məcəlləsi ilə nəzərdə tutulmamış hallarda istifadə etməmək;
- təzyiq göstərmək ilə və ya bəxşis təklif etmək yolu və ya digər qanunazidd üsullarla seçiciləri səs verməyə, səsvermədən çəkinməyə sövq etməmək;
- təzyiq göstərmək ilə və ya bəxşis təklif etmək yolu və ya digər qanunazidd üsullarla seçiciləri referendum üzrə təşviqat qruplarında iştirak etməyə və iştirak etməməyə, öz namizədliklərini irəli sürməyə və ya irəli sürməməyə, namizədliklərini geri götürməyə və ya geri götürməməyə, seçkiqabağı təşviqatda iştirak etməyə və ya iştirak etməməyə məcbur etməmək;
- heç bir vəzifəli şəxsin namizədin

dəstəklənməsinə yönəldilən köməyindən və ya fəaliyyətindən istifadə etməmək.

Müşahidəçilərin aşağıdakı hüquqları vardır:

- seçici siyahıları ilə tanış olmaq;
- səsvermə günü istədiyi vaxt müvafiq seçki məntəqəsinin səsvermə otağında olmaq və ultrabənövşəyi lampadan istifadə etməklə seçicilərin barmaqlarının mürəkkəblə işarələnib-ışarələnmədiyini yoxlamaq prosesini izləmək;
- seçki bülletenləri verilməzdən əvvəl ultrabənövşəyi lampadan istifadə etməklə seçicilərin barmaqlarının mürəkkəblə işarələnməsinə müşahidə etmək;
- seçicilərə seçki bülletenlərinin verilməsini müşahidə etmək;
- səsvermə yerindən kənarda seçicilərin səs verməsini müşahidə etmək;
- seçicilərin sayını hesablamaq, seçki bülletenlərinin, ləğv edilmiş seçki bülletenlərinin sayılmasını müşahidə etmək;
- müşahidənin nəticələrinin seçki komissiyasının protokoluna əlavə olunmasını tələb etmək;
- seçki komissiyasının qanuni fəaliyyətinə maneə törətmədən müşahidə aparmağı təmin edən şəraitdə və müşahidənin maneəsiz aparılmasına imkan verən məsafədə seçicilərin səslərinin hesablanması, seçicilərin səsləri hesablanarkən doldurulmuş və ya doldurulmamış hər bir seçki bülleteninə səsin etibarlığını yoxlamaq məqsədilə baxmaq, səsvermənin nəticələri və seçkilərin yekunları (ümumi yekunları) haqqında seçki komissiyasının protokolu ilə və digər sənədlərlə tanış olmaq;
- səsvermədə iştirak edən şəxslərin siyahısı ilə tanış olmaq;
- müvafiq seçki komissiyalarında seçicilərin səslərinin təkrar hesablanmasını müşahidə etmək;
- seçki sənədlərinin yuxarı seçki komissiyalarına göndərilməsini müşahidə etmək;
- səsvermədə iştirak edən şəxslərin siyahısı ilə tanış olmaq;
- müvafiq seçki komissiyalarında seçicilərin səslərinin təkrar hesablanmasını müşahidə etmək;
- səsvermənin nəticələrinin və seçkilərin yekunlarının müəyyənləşdirilməsini müşahidə etmək;
- səsvermənin nəticələri və seçkilərin yekunları (ümumi yekunları) haqqında protokolun tərtib olunmasını müşahidə etmək;
- səslərin hesablanmasını və ya təkrar hesablanmasını müşahidə etmək;
- səslərin paralel sayılmasında iştirak etmək;
- səsvermənin nəticələrinə dair məntəqə seçki komissiyası protokolunun 1-ci nüsxəsinin dairə seçki komissiyasına göndərilməsini müşahidə etmək;
- qanunla qadağan edilməyən digər hərəkətlər (hərəkətsizlik) etmək.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası

Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivlərinin qardaş Türkiyə Respublikasında keçirilən müxtəlif festivallarda iştirakı artıq ənənəyə çevrilmişdir. Musiqi kollektivlərinin İzmir, Qars, İqdir, Ərdahan və başqa bölgələrdə çıxışları rəğbətlə qarşılanmışdır.

Naxçıvan Dövlət Filarmoniyası festivalda iştirak edəcək

Sentyabr ayının 13-də Naxçıvan Dövlət Filarmoniyası 15 nəfərdən ibarət heyətlə növbəti dəfə Türkiyənin paytaxtı Ankarada keçiriləcək X Beynəlxalq Anadolu Musiqi və Sənət Festivalında iştirak etmək üçün qardaş ölkəyə yola düşəcək. Festivalda filarmoniyanın musiqi kollektivinin ifasında instrumental musiqi, xalq mahnı və rəqsləri, Azərbaycan bəstəkarlarının mahnıları səsləndiriləcəkdir.

Əli RZAYEV

Hər bir müəssisədə yanğın təhlükəsizliyi tədbirlərinin düzgün həyata keçirilməsi, qaz və elektrik təsərrüfatının mövcud olduğu sahələrdə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl olunması qarşıda duran mühüm vəzifələrdən biridir.

Xüsusilə təhsil müəssisələrində iş günü və dərslər qurtarıqdan sonra gecə işıqlandırma qurğuları istisna olmaqla, bütün elektrik qurğu

Yanğından mühafizə məqsədilə baxışlar keçirilir

və cihazlarının dövrriyəcən ayrılması, mövcud yanğın söndürmə qurğularının və vasitələrinin daimi istifadə üçün yararlı vəziyyətdə saxlanması ilə bağlı işçi kollektivləri ilə mütəmadi görüşlər keçirilir, maarifləndirici söhbətlər aparılır.

Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Naxçıvan şəhərindəki ali və tam orta

təhsil, həmçinin məktəbəqədər tərbiyə müəssisələrinə yanğından mühafizə məqsədilə baxışlar keçirilib. Baxışlar zamanı binalarda mövcud olan yanğınsöndürmə vasitələrinin, daxili yanğın su kranlarının və od-söndürücü balonların vəziyyəti yoxlanılıb, onların istifadə və tətbiqi qaydaları praktik olaraq təhkim olunmuş cavabdeh şəxslərə izah edilərək maarifləndirici söhbətlər aparılıb.

Təhsil müəssisələrində müəllim və texniki işçilərlə aparılan maarifləndirmə işləri zamanı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinin və Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” xidmətinin fəaliyyətləri haqqında ətraflı məlumat verilib.

Mirtaleh SEYİDOV
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı



ŞƏRQ qapısı

Baş redaktor:
TURAL SƏFƏROV

Ünvan: AZ-7000,
Naxçıvan şəhəri, “Təbriz” küçəsi, 1.
Telefonlar: Məsul katib: 545-62-47
Şöbələr: 545-81-44, 545-51-18
Müxbirlər: 545-75-21, **Faks:** 544-52-52
E-mail: serqqapisi@nakhchivan.az

Qeydiyyat №: 575

Əlyazmalara cavab verilmir və onlar geri qaytarılır

Nömrəyə məsul: Elnur Kəlbizadə

Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb, sahifələnib və “Əcəmi” NPB-də ofset üsulu ilə çap olunmuşdur.

Tiraj: 3940. Sifariş № 825